



# Soy-köke bağlılığının nişanəsi

Şanlı Zəfərimiz Qızılbaş ırsinin müasir davamçılarını da bir araya gətirdi



**Ağa Sərvər Raza Qazılbaş**



**Zülfiqar Əli Qazılbaş**



**Sami Mirzə Qazılbaş**

Altı əsrlik tarixə malik Qızılbaş ırsinin davamçılarını bir araya gotiren yənə də vətənləri Azərbaycan oldu. Bu gün əşşərlər, rumlular, tekəlilər, qacarlar, zülqədərlər, bayatlar, qara-manlılar, baharlılar və daha başqa türkdilli tayfalarından olan dünyasının müxtəlif ölkələrində yaşayan qızılbaşlar bu ırsın qorunub saxlanması istiqamətində çalışırlar.

Tarixin izi ilə yürüdükcə yeni-yeni qürrulu səhifələr yaranır. Elə Azərbaycan tarixinin Qızılbaşlar səhifəsinin yaşadılması da bu baxımdan təqdirəlayıqdır.

Hələ də Azərbaycanın tarix yazdığı dövr-də soydaşlarının qalib Vətənə fəxrə, qürur-la gəlişti sözlərlə ifade oluna bilməyəcək hissələrə bərabərdir.

Azərbaycan Diasporuna Dəstək Fondu-nun və "Qızılbaş" Qlobal İrsi Şurası Təşkilatının birgə dəstəyi ilə onlar "Azərbaycan-dada Qızılbaş İrsi: tarixin izi ilə" mövzusunda beynəlxalq konfransda iştirak etmək məqsədilə Bakıya üz tutdular. Məqsəddən asılı olmayaraq, tarixə qayıdış, qızılbaşlığı qoru-maq istiqamətində atılan bu addım hər şey-dən önce soy-köke bağlılığının nişanəsidir.

Konfransda iştirak edən Qızılbaş ırsının hər bir davamçısı Azərbaycanın bu günü üçün hədsiz qürur, fərəh hissi keçirir. Həm Qızılbaş nəslinin nümayəndələri olmaqla fəxr edir, həm də 44 günlük Vətən mühari-bəsində qazanılan şanlı qələbədən qürurla döñ-dən bəhs edirlər. Konfrans çərçivə-sində işğaldan azad olunmuş Şuşaya səfərləri də onlara tarixi anlar yaşadı. Qonaqlar yolboyu erməni barbarlarının 30 illik işgal dövründə Qarabağda törətdikləri vandalizm aktlarının, dağııntılarının və postmühəribə dövründə aparılan genişmiyyəşlər bərpa-qu-ruculuq işlərinin şahidi olublar.

Onlar "Gülləlonmış heykəllər" meydani-nını, Xurşidbanu Natavanın evini, "Xan qızı bulağı"ni, Yuxarı Gövhər ağa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Gəncə qapısını, Şuşa qalasını və Cıdır düzünü ziyan-rot ediblər.

**Zəngin Qızılbaş ırsının tarixi**

**Haşiyə:** Qızılbaşlar XV əsrin sonlarında başlayaraq Cənubi Azərbaycan, Anadolu, Qafqazda Səfəvilər sülaləsinin qurulmasına töhfə verən, əsasən türkmən (azərbay-canlı) təməyllü qruplar olublar.

Qızılbaşlığın mənəsi haqqında müxtəlif fikirlər mövcuddur. Bir rəvayətə görə, Mə-həmməd Peyğəmbər Uhud döyüşündə yara-lanır, axan qan onun başında qızıl halə yara-dir. Bundan sonra isə Həzrəti Əli başında qızılı sarğı ilə mühabiblərde iştirak edir. Qızılbaş adı da buradan yaranır.

Alman alimi Brokelmana görə isə atasının ölümündən sonra Şeyx Heydər öz təri-qotinə yeni bir şəkil verib, bu da öz ifadəsi-ni yeni baş örtüyündə tapıb. Bu qırmızı başlıq 12 imama işarə edən və 12 dilimli Heydəri baş örtüyü idi.

Mənbələrin verdiyi məlumatə görə, XV əsrin ikinci yarısında yaranmış olan Qızılbaşlıq bütün islam dünyasını, o cümlədən türk dünyasını bürümüş sufiliyin əsasında formalasır. Sufilik inkişaf etdiyək Qızılbaşlıq da, digər təriqətlər kimi ondan bəhrəlenir, daha da zənginləşir. Qızılbaşlığın qurucuları türklər olmuş, türk dilində danışmış-ler. Bu dil o zaman Azərbaycan, İran, İraq və Şərqi Anadoluda yaşayan türkdilli tayfa-klärın əski türkçəsi, indiki Azərbaycan türk-cəsino dənə yaxın türk dili olub.

Qızılbaşlar öz dövlətini qurur. Daha sonra Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyulsalar da, qızılbaşlar öz dövlətçiliyini itir-sələr də, qızılbaşlıq tarixdən silinmir.

Bu gün qızılbaşlıq Türkiyədə, Pakistan-də, Əfqanistanda, Bolqarıstanda, cənubda yerləşən tarixi Azərbaycan torpaqlarında və digər ölkələrdə mövcudluğunu davam etdirir.

**Ağa Sərvər Raza Qazılbaş:**  
"Bizim köklərimiz  
6 əsr önce burada olub"

"Qızılbaş" Qlobal İrsi Şurası Təşkilatının 1. İdarə Heyetinin üzvü, pakistanlı qızılbaş nümayəndəsi Ağa Sərvər Raza Qazılbaş uzun illər dövlət xadımı kimi çalışıb, indi isə təqaüdə çıxb. İlk dəfədir Azərbaycana gəlib və əedadlarının yurdunda özünü xoş-bəxt hiss etdiyini deyir: "Konfransda iştirak üçün Bakıya gəlmişəm. Düşünürəm ki, tədbirə çox əmək sorf edilib, möhtəşəm konfrans idi. Bütün təşkilatçılar - diaspor rəhbərliyinə, digər əməkdaşlara, həmçinin başda Babək Hüseynli olmaqla "Qızılbaş" Qlobal İrsi Şurası Təşkilatına töşəkkürümüz bildirirəm. Dünyanın müxtəlif yerlərindən olan qızılbaşların bir araya gətirilməsi sözə ifadə edilməyəcək qədər möhtəşəm duyğular yaradır".

Ailə üzvləri ilə Vətənə gəldiyini deyən Ağa Sərvər ata yurdunda olmaqdən qürur hissi keçirdiyini vurgulayır. "Bizim köklərimiz 6 əsr önce burada olub. Əslində, bizim Azərbaycanı niyə türk etməyimizlə bağlı bariz səbəb yoxdur" deyən qızılbaş davamçısı bu soy-köke bağlılığın, qardaşlığın, sevginin hər zaman qalacığına ümidi etdiyini deyib.

O, Pakistan'da yaşayan Qızılbaş ırsının digər nümayəndələrinin də Azərbaycana gələrək, Vətəndə bu birləyi hiss etmələrini

arzulayır. Bu qardaşlıq və birliyin mütəmadi səfərlərin təşkili ilə daha da möhkəmlə-nəcəyinə ümid edir.

Soydaşımız konfrans çərçivəsində Şuşaya səfərlərin böyük sevinc hissi ilə xatırlayı. Eyni zamanda Azərbaycan və Ermənistan arasında qısa zamanda sülhün əldə olunmasına ümid etdiyini bildirərək, Qarabağ qayidanlara emin-amanlıq şəraitində yaşımalarını arzulayır: "Sülh müqaviləsi ilə Azərbaycan daha da inkişaf edəcək və qarşıdakı bütün maneələr aradan qalxacaq. Pakistan üçün Azərbaycan, eynilə Azərbaycan üçün də Pakistan yaxın, dost ölkədir. Pakistan daim Azərbaycanın yanındadır".

"Azərbaycanda Qızılbaş İrsi: tarixin izi ilə" mövzusunda keçirilmiş tödbirin qızılbaşlara dair ilk beynəlxalq konfrans olduğunu qeyd edən Ağa Sərvər növbəti konfransların Qızılbaşların yaşadığı Pakistan'da, Türkiyədə və digər ölkələrdə keçirilməsini arzulayır. "Biz Pakistan'dan Azərbaycandan gələn Qızılbaş ırsına davam etdiririk. Qızılbaş ırsı çox zəngindir. Bizim qızılbaşlar döyüş-cüler, cəngavərlər, mübarizlərdir. Hazırda Pakistan'da Qızılbaş ırsına məxsus olanların bir çoxu yüksəkrütbəli şəxslərdir. Düşünürəm ki, onlar digər qızılbaşlara öz ırsını yaşıtmadasa dəstək verəcəklər", - deyə o bildirib.

**Zülfiqar Əli Qazılbaş:** "Ana Vətəndə olmaqdən qürur duyarım"

Qızılbaş ırsının digər davamçısı, pakistanlı, amma həyatının əsas hissəsini ABŞ-də yaşıyan Zülfiqar Əli Qazılbaş da Vətəndə olmaqdan qürur duyar.

Hazırda Pakistan'da təhsil nazirinin müşaviri vəzifəsində çalışan Zülfiqar Əli Qazılbaş, həzər zamanın dövlətin, cəmiyyətin rifahı üçün çalışdığını qeyd edir və bildirir ki, Amerikada öyrəndiyi yenilikləri Pakistan'da tətbiq etməyə başlayıb: "Bu gün Azərbaycanda olmaqdən çox məmənunam. Düşünürəm ki, hazırda öz ana vətənimdəyəm. Bir qızılbaş olaraq təkcə diaspora xidmət etmək üçün deyil, həm də ölkə rifahım gücləndirilməsinə töhfə vermək istəyirəm. Eyni zamanda diaspor strukturunun yaradılmasında, inkişafında, xüsusiylə təhsil və sənayeləşmədə yer alaraq, hər zaman təhsil sahəsinə töhfə verməyə hazırlıq. Qızılbaş ırsı ilə bağlı bu konfransın keçirilməsi də tarixi onom daşıyır".

Zülfiqar Əli Qazılbaşın bir arzusu da var. O, həmçinin Azərbaycan və Pakistan dövlətləri arasında köprü rolu oynaması, elm və təhsil sahəsində əməkdaşlığı genişləndirmək istəyir. Soydaşımız deyir ki, Azərbaycana səfəri onun gözünü açıb, buradakı inkişafın canlı şahidi olub.

Azərbaycanın Qarabağ qələbəsi barədə fərqli danişan Qızılbaş davamçısı deyir ki, Şuşaya səfər ona xüsus, qürurverici hissələr yaşadıb.

**Sami Mirzə Qazılbaş:** "Azərbaycana necə töhfə verəcəyimiz barədə düşünürük"

Hazırda Sinqapurdə yaşayan, "Google"un texnologiya üzrə icraçı direktoru, qızılbaşların daha bir davamçısı Sami Mirzə Qazılbaşdır. O, Sinqapurdə texnologiya üzrə startaplara dəstək verir və investisiyalar yatırır. "Qızılbaş" Qlobal İrsi Şurası Təşkilatının 1. İdarə Heyetinin üzvü olmaqdən məmənunluq keçirən Sami Mirzə deyir ki, Bakı konfransı həm onun, həm də digər üzvlər üçün çox önemlidir: "Birincisi, bu, təşkilatın sədrı Babek Hüseynlinin müxtəlif yerlərdə yaşayan, bir-biri ilə heç bir əlaqəsi olmayan qızılbaşları bir araya getirməsində göstərdiyi təşəbbüsdür. Müxtəlif ölkələrdə yaşadığımız üçün qızılbaşları olaraq bir-biri-mizlə əlaqə qura bilməmişik. Daha sonra müxtəlif sahələrdə olan şəxslərin bir araya getirilərək bir-biri ilə təcrübələrini bələşməsi də vacib amillərdəndir. Digər ölkələrdə yaşayan həmvətənlərimiz müxtəlif sahələrdə uğur qazanması çox qürurvericidir. Hazırda hər birimiz ana vətənimizə gələrək, daha möhkəm əlaqələr yaradaraq və birlikdə çalışaraq Azərbaycana necə töhfə verəcəyimiz barədə düşünürük".

Qızılbaş nümayəndəsi bunun üçün çox fürsətlər olduğunu və onların növbəti yüksəksəviyyəli görüşlərinin baş tutacağını da vurgulayır. "Qızılbaş" Qlobal İrsi Şurası Təşkilatı olaraq müxtəlif ölkələrdə yaşayış qızılbaşların bir araya gəlməsində, əlaqələrin inkişafında öz töhfəsini verməyə hazır olduğunu bildirir.

Suşaya səfəri barədə soruşturda isə müsahibimiz əvvəlcə səssiz, həmin an gözləri bu hissələrin unudulmazlığını, möhtəşəmliyindən bizi dərhal xəbərdar edir.

O, sözünə belə davam edir: "Şuşaya getmək mənə çox həyəcanlı, qürurverici hissələr yaşatdı. Oradakı yenidənqurmanın görmək çox möhtəşəm id. Təkcə təbiətin gözəlliyyi deyil, oranın qızılbaşlara, Azərbaycana dair zəngin tarixi, mədəniyyətinin izləri önemlidir. Yenidən Şuşaya və digər rayonlarda səfər etməyi böyük həyəcanla, səbirsizliklə gözləyirəm. Səfərlər çərçivəsində həmin orazılarda müyyəyen sahələrin inkişafına necə dəstək olacağımızı görə və müyyənənəşdirə bilərik".

Onların hər birinin Azərbaycana qürurla "Ana Vətən" deməsi tarixlərini, əcədələrini unutmadıqlarını, soy-köklərinə bağlılıqlarını bir daha təsdiq edir. Bəli, bu gün harada yaşamalarından asılı olmayaq, müstəqil, suveren Azərbaycan onların hər birinin vətonidir. 44 günlük 2. İkinci Qarabağ savaşında Şanlı Zəfər, ölkəmizin beynəlxalq aləmdəki nüfuzu dönyanın hər bir yerində yaşayış soydaşlarımıza daha forshə, vətənləri haqqında qürurla, alnıaçıq danışmağa şans yaradıb.

Azərbaycan tarixinin on şanlı dövrünü yaşayır - tarixini, mədəniyyətini, əmənələrini, soy-kökünüə bağlılığı unutmadan. Milli kimliyini qoruyanların, kökündən, mədəniyyətindən güclənən tarixdə öz yeri, izi mütələq qalır. Kökünü dananların, onu undanların sonu bəllidir. Tarixin heç bir səhifəsində onlara yer yoxdur.

**Əsmər QARDAXANOVA,  
"Azərbaycan"**